

İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Bakı Metropoliteninin yeganə yerüstü stansiyası yenidən qurulub istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan "Bakmil" stansiyasında yaradılan şəraitlə tanış olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastruktur və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədə olan "Bakmil" Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərə aparılıb. Yalnız ötən ilin avqu-



tundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyətlər qoyulub. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirindən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.

Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnilib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib.

"Star" NEZ ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək



Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən "Star" neft emalı zavodu ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək.

Trend-in məlumatına görə, bunu zavodun baş direktoru Mesut İltər deyib.

O bildirib ki, zavodda bütün sınaq işləri başa çatıb. M.İltər qeyd edib ki, hazırda "Star" neft emalı zavodu fəal işləyir və tezliklə tam istehsal gücünə çatacaq:

"Bu ilin qalan hissəsində zavod 7,5-8 milyon ton

neft emal edəcək, 2020-ci ildə isə müəssisə bu göstəricini 10 milyon tona çatdıracaq".

O əlavə edib ki, "Star" neft emalı zavodu tam istehsal gücünə çatandan sonra "Petkim"-in xammal tələbatını tam ödəyəcək.

M.İltərin sözlərinə görə, "SOCAR Turkey Energy"-nin planlaşdırdığı ikinci neft-kimya zavodunun istifadəyə verilməsində bu zavod 500 milyon dollar məbləğində və ya 700 min ton xammal ixrac edəcək.

Novruz münasibətilə ümumxalq şənliyi

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruz həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günün bağlı



olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli tərəkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinə rəmzidir. Ona görə də Novruzun timsalında ölkəmizdə malik olduğumuz milli mədəniyyət nümunələrinin qorunub saxlanılmasının özü belə, bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir. Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruz da Azərbaycan xalqının şüurundan silə bilmədi.

Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılma-

sı kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başla-



dı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına bərdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir. Dövlətimizin başçısı və xanımı

və xanımı Mehriban Əliyeva ilə görüşdülər.

Sonda dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət etdilər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydana Novruz tonqalını alovlandırdı.

Neft sektoruna 721 milyon manatadək vəsait yönəldilib

Cari ilin ilk 2 ayında ölkənin neft sektoruna 720,9 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-fevral aylarında neft sektorunda 5 milyard 78,2 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 3,2 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 4,9 faiz çoxalıb. Sənaye



məhsulunun 71,7 faizi mədənçixarma sektorunda istehsal olunub. Fevralda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1 faiz, o cümlədən mədənçixarma sənayesi üzrə 9 faiz bahalaşmış. Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,3 min nəfər çalışıb. Yanvarda neft sektorunda nominal əməkhaqqı isə 2 min 995,8 manat təşkil edib.

BP Azərbaycandan Avropaya gedən boru kəmərlərinin təhlükəsizliyi barədə

Boru kəmərinin təhlükəsizliyi ilk növbədə onun konstruksiyası ilə təmin olunur. Trend-in məlumatına görə, bunu "BP Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ABŞ-da "John Batchelor Show" radioproqramında deyib. O bildirib ki, təhlükəsizlik şirkətin biznesi üçün çox vacibdir: "Boru kəmərinin təhlükəsizliyi ilk növbədə kəmərin



konstruksiyası ilə təmin olunur. Bizim detektorlarımız, boru kəmərinə bərkidilmiş ötürücülərimiz var. Əgər 1768 kilometr uzunluğunda Bakı-Tbilisi-Ceyhan kəmərinin hər hansı bir hissəsində ən kiçik sızma belə baş versə, dispetçer məntəqəsindəki operatorlar həmin sızmanı dərhal aşkar edib, hər iki tərəfdən klapvanları bağlamaqla sızmanın qarşısını alır. Bu, boru kəmərinin konstruksiyasında nəzərdə tutulub".

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) BP və SOCAR-ın Aral dənizində iki blokda geoloji kəşfiyyat işləri aparması imkanı barədə yayılan xəbəri şərh ediblər. Bildirilib ki, tərəflər arasında məsləhətləşmələr aparılır, təkliflərə baxılır: "Hazırda əməkdaşlıq məhz bu istiqamətdə gedir.




Əgər gələcəkdə kəşfiyyat işlərinin aparılması haqqında qərar qəbul olursa, ictimaiyyəti məlumatlandıracağıq". Bundan əvvəl "Podrobno.uz" saytı "Nefteqazinvest" şirkətinin direktor müavini Husnidin Turayevə istinadən yazmışdı ki, BP və SOCAR tərəfindən Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması imkanlarına baxılır: "Konsorsiumda hər iki şirkət

Özbəkistanda işlərə başlayıblar. Onlarla əməkdaşlıq haqqında memorandum, həmçinin məxfilik barədə sənəd imzalanıb. Xüsusilə şirkətlər Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə keçirirlər.

Ötən il onlara zəruri geoloji məlumat vermişik. Hazırda şirkətlərin nümayəndələri materialları öyrənirlər. Ümid edirik ki, onlar gələcəkdə həmin bloklarda işlərin görülməsi üzrə qərarı yaxın vaxtlarda qəbul edəcəklər".

Neft hasilatının artırılması üçün böyük imkanlar var

Azərbaycan "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunda neft hasilatının artırılması üçün böyük imkanlar var. Bu barədə "Total Market Solutions"a mü sahibəsində yatağın işlənməsi üzrə operator olan "Zenith Energy" şirkətinin (Kanada) baş direktoru Andrea Kattaneo bildirib.



A.Kattaneo deyib ki, hazırda hasilatın artırılması üçün daha çox imkan mövcuddur: "Çünki biz strategiyamı dəyişdirdik və quyuların əsaslı təmiri əvəzinə hasilatı artırmaq üçün dərhal qazma işlərinə başladım. Həmin vaxt iki qazma qurğusu aldım. BD-260 qazma qurğumuz İtaliyadan Azərbaycana idxal edilmişdi. Bu qurğunun hissələrini daşıyan son yük maşını növbəti yeddi gün ərzində gələcək". Baş direktor əlavə edib ki,

martın 26-dan sonra şirkət BD-260 qazma qurğusunun quraşdırılması ilə məşğul olacaq və "Cəfərli" yatağında C-37 quyusunda qazma işlərinə başlayacaq: "Birinci mərhələdə qazma işləri bir neçə yüz metr dərinliyə qədər aparılacaq, sonra quyunun dərinləşdirilməsi üzrə ikinci və üçüncü mərhələ həyata keçiriləcək. Qazma işləri maksimum 3 həftə çəkəcək. C-37-nin tədqiq

etdiyimiz struktur üzrə yaxşı təsvir verəcəyi gözlənilir". A.Kattaneo daha sonra şirkətin C-40 quyusunun dərinləşdirilməsi üzrə işləri davam etdirəcəyini bildirərək əlavə edib ki, iki quyunun dərinləşdirilməsinin nəticələri tamamilə yeni quyunun harada qazılması barədə qərar qəbul etməyə imkan verəcək: "Birinci quyudan sonra ikinci, üçüncü və dördüncü quyuları qazacağıq".

Sənayenin bəzi sektorlarında istehsal artıb




Yanvar-fevral aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 368,8 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin eyni

ayları ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,3 faiz artım müşahidə edilib. Sənaye məhsulunun 4,9 faizi məhz bu sektorda istehsal olunub. İki ayda su təchizatı, tullan-

tların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 12,1 faiz artaraq 49,4 milyon manat olub. Sənaye məhsulunun 0,7 faizi həmin sektorda istehsal edilib. Fevralda əvvəlki ayla müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətlərində dəyişiklik baş verməyib. Martın 1-nə müəssisə və təşkilatlarda muzdlarla çalışan işçilərin 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 1,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda işləyib.

AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji istehsalçıları üçün rəqabətqabiliyyətli (hərrac) sxemin hazırlanmasında və həyata keçirilməsində Azərbaycan Energetika Nazirliyinə dəstək məqsədilə məsləhətçi cəlb etməyi planlaşdırır. Trend bu barədə AYİB-ə istinadən məlumat verir. Bu planların reallaşdırılmasına 2019-cu ilin mayında başlamaq nəzərdə tutulur. Hərracların Avropa Yeni-



dənqurma və İnkişaf Bankının texniki əməkdaşlıq fondları tərəfindən maliyyələşdirilməsi planlaşdırılır. Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. Bankın iri kreditlər ayırdığı layihələr sırasında Transanadolu boru kəmərinin tikintisinin maliyyələşdirilməsi (500 milyon dollar) və "Şahdəniz 2"-nin işlənməsi (1 milyard dollar) da var.

Ölkədə istehsal olunan metanolun həcmi açıqlanıb

Bu ilin ilk 2 ayında Azərbaycanda 19 min ton propilen (ondan əmtəəlik 18,9 min ton), 22,2 min ton polietilen, 23,6 min ton etilen, 57 min ton metanol (metil spirti) istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında kimya sənayesində məhsul buraxılışı



ötən ilin eyni ayları ilə müqayisədə 33,2 faiz artıb. Martın 1-nə 1,7 min ton propilen, 3,1 min ton polietilen və 21,2 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb. Dövr ərzində əsas kimya məhsullarından etilen istehsalı 15,4 faiz, polietilen istehsalı 11,3 faiz, propilen istehsalı 71,6 faiz artıb.

Təhsil müəssisələrinin mənfəəti vergidən azaddır



Özəl təhsil müəssisəsi əldə etdiyi mənfəəti yenidən təhsilin inkişafına yönəltməklə müasir təhsil binası inşa etdiyi halda, həmin təhsil müəssisəsinə vergi güzəştini nəzərdə tutulurmu? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin cari ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, təhsil müəssisələrinin, o

cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azaddır (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla). Həmçinin, Vergi Məcəlləsinin 106.1.7 maddəsinə görə, özəl təhsil müəssisəsi əldə etdiyi mənfəəti təhsilin inkişafına xərclədiyindən, bu mənfəət vergidən azaddır.

28 mart - 3 aprel 2019-cu il

Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib

Martın 18-də "Altun Saray" İstirahət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütülvə İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir çərçivəsində, həmçinin Fondun yubileyi və Novruz bayramı münasibətilə elan edilmiş fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinə mükafatlar təqdim edilib.

Sonra Fondun 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Filmdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında Kütülvə İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası» bu problemlərin həlli yolunda tamamilə yeni imkanlar açdı. Konsepsiyanın təsdiqlənməsi, ilk növbədə, kütülvə informasiya vasitələrinin iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının və sosial rifah səviyyəsinin yüksəldilməsi, yaradıcı əməlinin stimullaşdırılması, dövlət orqanları ilə kütülvə informasiya vasitələri arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədindən irəli gəlir. Belə bir dövlət qurumunun yaradılması ölkə başçısının kütülvə informasiya vasitələrinin inkişafına və jurnalistlərin sosial problemlərinin həllinə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyib. Fondun yaradılması ilə KİV-ə dövlət dəstəyi daha dolğun, sistemli və ardıcıl xarakter alıb, ölkə jurnalistlərinin bütün sahələrdə dinamik inkişaf edən, müasirləşən Azərbaycan Respubli-

kasının nailiyyətlərindən daha səmərəli şəkildə bəhrələnməsi üçün imkanlar açılıb.

Fondun icraçı direktoru Vüqar Səfərlı qonaqları səmimi salamlayaraq Novruz bayramı münasibətilə təbrik edib. İcraçı direktor bildirdi ki, "Azərbaycan Respublikasında Kütülvə İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nu və Nizamnaməsini əsas tutan Fondun 10 illik fəaliyyətində KİV-ə maliyyə yardımının göstərilməsi, fərdi jurnalist yazılarının müsabiqələrinin təşkili, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları ilə media arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi daim mühüm istiqamətlər olub. Bundan əlavə, dövlətimizin başçısının KİV əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin yüksək keyfiyyətlə və vaxtında icrası Fondun fəaliyyətində xüsusi yer tutur.

Vüqar Səfərlı bildirdi ki, Fond ildə üç dəfə - Novruz bayramı, Milli Mətbuat Günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müsabiqələr keçirir:

"Budəfəki müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 109-u mükafatlara layiq görüldü".

İcraçı direktor Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib, eyni zamanda, dövlətimizin başçısını və birinci xanım Mehrriban Əli-

yevanı qarşından gələn Novruz bayramı münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Fondun milli mətbuatımızın həyatında əhəmiyyətli rol oynadığını bildirdi. Əli Həsənov qeyd edib ki, Fond ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib: "Bu Fondun yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürüldü. On il əvvəl dövlətimizin başçısı Fondun yaradılması ilə bağlı Sərəncam imzaladı. Ondan bir il əvvəl isə Kütülvə İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm Konsepsiyanın qəbul olunması, eləcə də Fondun təsis edilməsi Azərbaycanda dövlətin mediaya qayğısını və dəstəyini sistemli halda həyata keçirən vahid mexanizmin yaradılmasını ehtiva edirdi".

Əli Həsənov bildirdi ki, on ildir Azərbaycan dövlətinin KİV-lərinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həllinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilib. Ötən on ildə kütülvə informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı nə iş görülmüşsə, kollegial şəkildə, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi və qaliblərin elan olunması, istərsə də kütülvə informasiya vasitələrinə tirajına və onların potensialına uyğun il-



lik yardımların göstərilməsi tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək jurnalist peşəsinin şərəfli peşə olduğunu bildirdi.

O, ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın və onun mediasının inkişafı üçün gördüyü işlərdən danışıb.

Nazir Əbülfəs Qarayev isə bu gün ölkəmizdə medianın uğurlu inkişaf etdiyini bildirdi. O qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Əmək və Əhalinin Sosial Müd-

fiəsi Nazirliyi, "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasimov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, eləcə də Şimali Kırp Türk Cümhuriyyətinin sabiq rəhbəri Zəki Qazioğlu və "Altun Saray" İstirahət Mərkəzi Fondun Fəxri diplomuna layiq görüldülər.

Tədbir maraqlı bədii hissə ilə davam edib.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütülvə İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub

MUĞAN DÜZÜNDƏ HƏYAT QAYNAYIR, HƏR YANDA COŞQU VƏ İZDİHAM YAŞANIR



Muğan düzündə Biləsuvar rayonunun özünəməxsus yeri və rolu var. Yüz min nəfərə yaxın əhalinin yaşadığı rayonun sosial tərəqqisi, iqtisadiyyatın bütün sahələrində özünü göstərən artım dinamikası, möhtəşəm abadlıq, quruculuq işləri göz qabağındadır. İndi bu diyarda yaşayan hər kəs öz doğma yurd-yuvası ilə qürur duyur, fərəh hissi keçirir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının icrası nəticəsində Biləsuvar bir sıra iri infrastruktur layihələri yerinə yetirilib. Burada Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 4 yaşayış binası inşa edilib.

Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, 30 ümumtəhsil müəssisəsi istifadəyə verilib, Biləsuvar şəhərinin içməli su sistemi yenidən qurulub, iri emal və istehsal müəssisələri yaradılıb, keyfiyyətə yeni sahibkarlıq subyektləri zümrəsi formalaşmış, 25 mindən çox yeni iş yerləri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş...

2018-ci ildə rayon sosial-iqtisadi layihələrdə əlamətdar hadisələrə tarix düşüb. İlin əvvəlində qalan hadisəsi sentyabr ayının 18-də cənab prezidentin Biləsuvar rayonuna səfəri olub. Həmin gün dövlət başçısı rayonda bir sıra sosial və yol infrastruktur layihələrinin açılışını həyata keçirib, rayonda görülməsi zəruri olan işlər barədə tapşırıq və tövsiyələrini verib. 81 km uzunluğunda Ələt-Astara-İran sorhəddi magistral avtomobil yolunun tikintisi və yenidənqurulması davam etdirilir. Bu yolun tam istifadəyə verilməsi nəticəsində bölgənin həyatında köklü dəyişikliklər baş verəcək. Həmçinin, cənab prezidentin xeyir-duası ilə 20 min əhalinin rahat gəliş-gedişini təmin edəcək 15,5 km uzunluğunda 4 yaşayış məntəqəsinin birləşdirən yolun istifadəyə verilməsi rayon üçün ən əlamətdar hadisələrdəndir. Cənab prezident Biləsuvarda olarkən ictimaiyyət nümayəndələri ilə görüşü zamanı demişdir: "Bu, mənim prezident kimi Biləsuvar rayonuna altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial

infrastruktur obyektlərinin açılışında görüşmüşük. Biləsuvar sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvarın qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr icra edilsin. Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir, pambıqçılığa gəldikdə, deyə bilərik ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artmışdır. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkinə təşkil edilmişdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əmək-tutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır! Yuxarıda da qeyd edildiyi kimi, Ələt-Astara magistral avtomobil yolu regionun, necə deyərlər, şah damarıdır. Bu yol cənub zonasının iqtisadi həyatına, xüsusilə turizmin inkişafına böyük təkan verəcək, həm də burada yetişdirilən məhsulların tez və rahat şəkildə mərkəzi şəhərlərə çatdırılması imkanlarını bira-beş artıracaq. Biləsuvarda aqrar sahələrin dayanıqlı inkişafına yaradılan hərtərəfli şərait və bu xüsusda mühüm dövlət tədbirlərinin görülməsi öz müsbət təsirini verir, rayon üçün prioritet sayılan pambıqçılığın sürətli inkişafını təmin edib. Təsərrüfatçılar 2018-ci ildə sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün böyük əzmkarlıq nümayiş etdirmiş, xalq qüvvələrini səfərbər etmişlər. Ötən il rayon üzrə 22700 ton

xam pambıq istehsal edilərək, tədarük məntəqələrinə təhvil verilmişdir. Məhsulun becərilməsi və tədarükü zamanı 16 min nəfərin məşğulluğu təmin olunmuş, əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir. Biləsuvarda aqrar parkların yaradılması istiqamətində tədbirlər də uğurlu həyata həll olunmayan layihələr icra edilmişdir. Rayonda yaradılmış "Yaşıl ada" aqrarparkında keçən il 519,5 hektar sahədə pərakəndə, 5 hektar sahədə qarğıdalı və 70 hektar sahədə şəkər çuğunduru əkilmiş, sahələrdən bəli məhsul toplanmışdır. Həmin aqrarparkda xeyli buğda və arpa əkilib. Hazırda rayonda fəaliyyət göstərən digər iki aqrarparkda sahələrin əkinə hazırlığı ilə bağlı aqrartexniki və meliorativ tədbirlərin görülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Rayonda istehsal olunan təmiz və keyfiyyətli məhsul Türkiyəyə və digər ölkələrə ixrac edilir. Biləsuvar, həmçinin Rusiyaya, ərəb ölkələrinə nar, uzaq Yaponiyaya bal ixrac olunur. Gələcəyin inkişafına dair Dövlət proqramına uyğun olaraq Biləsuvar bu sahə üzrə müəyyən tədbirlər görülür, heyvandarlıqda irəliləyiş meylləri davam edir. 2018-ci ildə rayonda abadlıq-quruculuq işlərində səngimə, gərilmə baş verməyib, nəzərdə tutulan bütün vəzifələr uğurla icra edilmişdir.

Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının, Muğan kəndində 80 yerlik modul tipli ümumi məktəb binasının tikintisi başa çatdırılıb, şəhərin Ü.Hacıbəyov küçəsində dördmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib. Əsgərabad bələdiyyəsi tərə-

fəndən ayrılmış 4 hektar torpaq sahəsində gücü 4000 ton olan pambıq tədarükü məntəqəsi tikilib, pambıq emalı müəssisəsinin tikintisi üçün əlavə 5 hektar torpaq sahəsi ayrılıb. Son illər Biləsuvarda məktəb binasının tikintisi də diqqət mərkəzində saxlanılır. Ötən il 7 məktəb binası yüksək səviyyədə əsaslı təmir edilmişdir. Cənab prezidentin Biləsuvara son səfəri zamanı imzaladığı sərəncama uyğun olaraq Biləsuvar şəhərində 1171 şagird yerlik modul tipli məktəbin tikintisi nəzərdə tutulur. Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi isə ilbəil yaxşılaşır. Dövlət başçısının sərəncamlarına uyğun olaraq 134 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri tamamlanıb. Bu tibb ocağı müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmişdir. Bütün görülən tədbirlərə baxmayaraq, rayonda həm təhsil, həm də səhiyyə sahəsində problemlər var və onların aradan qaldırılması sahəsində konkret proqramlar üzrə işlər davam etdirilir.

Rayonda əhalinin asudə vaxtının səmərəli təşkilində mədəni-maarif müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Regional Mədəniyyət İdarəsinin təbiiyində olan mədəniyyət evləri, klub və kitabxanalar əhaliyə dolğun xidmət göstərməyə çalışırlar. Tarix-Diyarşünaslıq Muzeyində mövcud eksponatların sayı artırılıb. Muzeydə təşkil olunmuş tədbirlərdə rayon ziyalıları, məktəblər yaxından iştirak edirlər. Dövlət Rəsm Qalereyasının il ərzində təşkil etdiyi rəsm sərgiləri, respublikamızın görkəmli rəssamlarının rayonda ustad dərsləri keçməsi görülmüş müsbət işlər

sirasındadır. Gənclər evinin və Bayraq Muzeyinin istifadəyə verilməsi regionun mədəni həyatında canlanma yaradıb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayıb.

Rayon İcra Hakimiyyəti və yeni yaradılmış Mədəni Dəyərlərin Təbliği Fondunun birgə təşəbbüsü və təşkilatçılığı əsasında icra olunan "Şəhidlik milli dəyər kimi" layihəsi keçən ilin uğurlu işlərindən sayıla bilər. Mədəni inkişafa həsr edilmiş konfrans və seminarların keçirilməsi də rayonun mədəni həyatında yadda qalan hadisələrdəndir. Vətəndaş müraciətlərdə həssaslıqla yanaşılması, sahibkarlıq subyektlərindən gələn təklif və təşəbbüslərin dəstəklənməsi rayonda münbit mədəni-psixoloji şəraitin yaranmasına gətirib çıxarmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, keçən il ərzində yerlərdə 50-dək səyyar qəbul keçirilib, sakinləri narahat edən problemlər dinlənilib, çəvik qərarlar qəbul edilmişdir. Xüsusilə, mövsüm zamanı kənd təsərrüfatında baş verən bələdçilik problemlərinin operativ şəkildə aradan qaldırılmasında belə görüş və təmasların müstəsna əhəmiyyəti vardır.

Yazın gəlişi doğma yurd yerlərində bir tərəvəz və gözəllik gətirib. Dağlar, dərələr, düzənliklər yaşıl don geyinib, çəmənliklər xoş rahiyyə insanı bilmişdir. Təsərrüfatlarda əkin-səpin işlərinə hazırlıq gedir. Kənd əməkçilərinin qayğıları birə-beş artıb. Dan yeri söküləndən toran qovuşanacan hər kəs iş başındadır. Biləsuvarın əvvəlki şöhrəti özünə qayıdır.

Zülfü İLYASOV,
bölge müxbiri

«Qala Həyat» SŞ ASC-nin 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

Table with 3 columns: Aktıvlar, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sections for I. Uzunmüddətli Aktıvlar and II. Qısamüddətli Aktıvlar.

Table with 3 columns: Kapital və Öhdəliklər, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sections for I. Kapital and II. Uzunmüddətli Öhdəliklər.

Table with 3 columns: Gəlirlər, Məbləğ, Məbləğ. Includes sections for Gəlirlər and Xərclər.

Table with 3 columns: Göstəricilərin adları, Hesablanmış, Faktiki ödənilmişdir. Includes sections for Mənfəətdən vergi, Əlavə dəyər vergisi, Gəlir vergisi, etc.

Caspian Consulting & Partners logo and contact information. Includes address in Baku, phone, fax, and email details.


Türkiyə Azərbaycandan təbii qaz idxalını artırır

Yanvar ayında Türkiyə Azərbaycan 808 milyon kubmetr təbii qaz idxal edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.



metr artıb. Azərbaycan yanvar-da Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiya (1,83 milyard kubmetr) və İranda (824 milyon kubmetr) sonra üçüncü olub.

Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları iki ayda 60 milyon dollara çatıb



Bu ilin yanvar-fevral aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 60 milyon ABŞ dollarına çatıb.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, yanvar-fevralda Belarusdan ölkəmizə idxalın dəyəri 55,9 milyon dollar, Azərbaycan bu ölkəyə ixracın həcmi isə 3,3 milyon dollar olub.

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

"Azərbaycan Avropanın bir sıra ölkələrinə, o cümlədən Portuqaliyaya tekstil malları ixrac edəcək". Bunu açıqlamasında Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova bildirib.



Azərbaycana məxsus tekstil malları Şimali Avropa ölkələrinə ixrac oluna bilər", - deyə o qeyd edib. Sədrin sözlərinə görə, Azərbaycan hazırda Rusiya, Ukrayna, Belarus, Türkiyə və İrana tekstil malları ixrac edir.

İctimai iaşə dövrü 3,5 faiz artıb


Yanvar-fevral aylarında ictimai iaşə dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq 202,3 milyon manat olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövrünün 41,2 faiz hüquqi şəxs



statuslu müəssisələrin, 58,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövrü 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 80,9 milyon manat olub.

Əsas kapitala yönəldilmiş vəsaitin 1,5 faizi informasiya və rabitə sahəsinə sərf olunub

Cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,5 faizi informasiya və rabitə sahəsinə sərf olunub.



Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, bu müddətdə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə sərf edilib.

Azərbaycan və Moldova arasında ticarət dövrünün həcmi açıqlanıb



Cari ilin yanvar-fevral aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövrünün həcmi 710 min dollara yaxın olub. Bu barədə Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.

«Amrah Sığorta» ASC-nin 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

«Xalq Sığorta» ASC-nin 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	17583,58	17018,4
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		
Daşınmaz əmlak investisiyalar		
Qeyri-maddi aktivlər		
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	0	0
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	2200	0
<i>Cəmi uzunmüddətli aktivlər</i>	19783,58	17018,4
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	5401,88	4043,88
Debitor borcları:	345017,23	392466,19
birbaşa sığorta üzrə	0	30952,37
tkrarsığorta əməliyyatları üzrə:	0	0
- tkrarsığortaçı üzrə		
- tkrarsığortalı üzrə	0	0
asılı təşkilatlar üzrə	0	0
büdcə üzrə	27607,77	46082,25
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	317409,46	315431,57
Pul vəsaitləri və onların ekvivalentləri:	3714432,05	3839630,92
kassa	4780,58	38659,76
hesablama hesabı	409,74	212077,85
valyuta hesabı		
depozit hesablar	3709241,73	3588893,31
sair pul vəsaitləri		
Qısamüddətli maliyyə aktivləri:	2640791,29	2249955,94
dövlət qiymətli kağızları	11843	2249955,94
qeyri-dövlət qiymətli kağızları	2628948,29	0
sair maliyyə aktivləri	0	0
Sığorta ehtiyatlarında tkrarsığortaçıların payı:	0	0
hayat sığortası sahəsi üzrə		
qeyri-hayat sığortası sahəsi üzrə	0	0
Sair qısamüddətli aktivlər:	9501,85	18464,31
gələcək hesabat dövrlərinin xərcləri	5700	5700
verilmiş avanslar	3784,15	12761,11
təht hesablar	17,7	3,2
Sair aktivlər		
<i>Cəmi qısamüddətli aktivlər</i>	6715144,3	6504561,24
CƏMI AKTİVLƏR	6734927,88	6521579,64
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	5000000	5000000
Emissiya gəliri		
Gerilənmə kapitalı (səhmlər)		
Kapital ehtiyatları:	0	0
yenidən qiymətləndirilmə üzrə ehtiyat digər kapital ehtiyatları		
Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	967427,82	451821,49
Hesabat dövründə xalis mənfəət (zərər)	496177,26	54879,68
Mühəsibət uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	471250,56	396941,81
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	5967427,82	5451821,49
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	236840,72	1059961,9
Hayat sığortası sahəsi üzrə:		
Qeyri-hayat sığortası sahəsi üzrə:	236840,72	1059961,90
Qarşılıqlı tədbirlər fondu	17,8	17,8
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilməmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditor borcları:	0	0
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzunmüddətli öhdəliklər:	0	0
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Tkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	0	0
tkrarsığortaçı üzrə		
tkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	520435,11	4932,81
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	757293,63	1064912,51
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilməmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditor borcları:	10206,43	4845,64
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə	3061,67	3487,75
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə	10,17	1357,89
sair kreditorlar	7134,59	0
Sair qısamüddətli öhdəliklər:	0	0
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	10206,43	4845,64
Sair öhdəliklər		
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	767500,06	1069758,15
CƏMI ÖHDƏLİKLƏR	767500,06	1069758,15
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	6734927,88	6521579,64

GƏLİRLƏR	Məbləğ	
Əsas əməliyyat gəliri:	743651,24	
birbaşa sığorta üzrə sığorta haqları	743651,24	
tkrarsığorta üzrə tkrarsığorta haqları	0	
sığorta ödənişlərində tkrarsığortaçıların payı üzrə	0	
tkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müzdlər üzrə	0	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-823121,18	
İnvestisiya gəlirləri üzrə	223342,24	
Subroqasiya gəlirləri		
Sair gəlirlər	491311,7	
CƏMI GƏLİRLƏR	635184	
Xərclər		
Əsas əməliyyat xərcləri:	122586,84	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	103542,18	
qaytarılan sığorta haqları üzrə	19044,66	
tənzimləmə xərcləri		
tkrarsığortaya verilmiş sığorta haqları üzrə qarşılıqlı tədbirlər fondu ayırmaları üzrə	0	
sığorta fəaliyyəti üzrə sair xərclər		
İşlərin aparılması xərcləri	453746,63	
Sair xərclər	3970,85	
CƏMI XƏRCLƏR	580304,32	
Maliyyə mənfəəti (zərəri)	54879,68	
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi		
Vergiyövlənmədən əvvəl mənfəət (zərər)	54879,68	
Mənfəət vergisi		
Hesabat dövründə xalis mənfəət (zərər)	54879,68	
BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİSLƏR		
Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	0	0
Əlavə dəyər vergisi		
Gəlir vergisi	13216,75	12834,87
Əmlak vergisi		
Torpaq vergisi		
Aksizlər		
Ödəmə mənbəyində vergi (4%)	4397,4	3420,2
Sair vergilər		
Sosial sığorta və təminat	29973,7	26799,47
Məcburi ödənişlər (0,3%)	1540,54	574,65
İqtisadi sanksiyalar		
QIYAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	0,00	0,00
Debitor borcları:	3.892.674,99	7.998.339,13
birbaşa sığorta üzrə	3.083.425,05	7.032.417,64
tkrarsığorta əməliyyatları üzrə:	35.235,57	33.499,62
- tkrarsığortaçı üzrə	22.680,67	24.728,31
- tkrarsığortalı üzrə	12.554,90	8.771,31
asılı təşkilatlar üzrə		
büdcə üzrə	700.073,94	722.417,08
iddia tələbləri üzrə		
işçi heyəti üzrə	39.750,90	40.118,87
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	34.189,53	169.885,92
Pul vəsaitləri və onların ekvivalentləri:	40.770.208,21	22.624.246,11
kassa	9.357,08	9.915,49
hesablama hesabı	26.963,39	652.991,98
valyuta hesabı	2.481.529,20	2.400.669,25
depozit hesablar	38.252.250,00	19.560.000,00
sair pul vəsaitləri	108,54	669,39
Qısamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	0,00	0,00
Sığorta ehtiyatlarında tkrarsığortaçıların payı:	554.663,27	638.779,20
hayat sığortası sahəsi üzrə		
qeyri-hayat sığortası sahəsi üzrə	554.663,27	638.779,20
Sair qısamüddətli aktivlər:	67.016,77	80.915,03
gələcək hesabat dövrlərinin xərcləri	67.016,77	80.915,03
verilmiş avanslar	0,00	0,00
təht hesablar	0,00	0,00
Sair aktivlər	0,00	0,00
<i>Cəmi qısamüddətli aktivlər</i>	45.284.563,24	31.342.279,47
CƏMI AKTİVLƏR	52.915.237,07	58.950.978,23
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	44.709.500,00	46.187.500,00
Emissiya gəliri		
Gerilənmə kapitalı (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat digər kapital ehtiyatları		
Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	1.510.985,51	2.283.402,12
Hesabat dövründə xalis mənfəət (zərər)	1.507.364,18	2.250.416,61
Mühəsibət uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	49.165,82	32.985,51
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	46.220.485,51	48.470.902,12
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	6.336.651,47	9.301.182,62
Hayat sığortası sahəsi üzrə:		
Qeyri-hayat sığortası sahəsi üzrə:	6.336.651,47	9.301.182,62
Qarşılıqlı tədbirlər fondu	60.958,34	100.219,34
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilməmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditor borcları:	0,00	571.700,93
əməyin ödənilməsi üzrə	0,00	0,00
büdcə üzrə	0,00	571.700,93
sosial sığorta və təminat üzrə	0,00	0,00
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Tkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	233.442,06	444.544,41
tkrarsığortaçı üzrə	233.442,06	444.544,41
tkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	6.631.051,87	10.417.647,30
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilməmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditor borcları:	24.733,57	23.462,69
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar	24.733,57	23.462,69
Sair qısamüddətli öhdəliklər:	38.966,12	38.966,12
gələcək hesabat dövrünün gəlirləri	38.966,12	38.966,12
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	0,00	0,00
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	63.699,69	62.428,81
CƏMI ÖHDƏLİKLƏR	6.694.751,56	10.480.076,11
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	52.915.237,07	58.950.978,23

GƏLİRLƏR	Məbləğ	
Əsas əməliyyat gəliri:	14.508.822,44	
birbaşa sığorta üzrə sığorta haqları	14.490.741,77	
tkrarsığorta üzrə tkrarsığorta haqları	5.066,26	
sığorta ödənişlərində tkrarsığortaçıların payı üzrə	13.014,41	
tkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müzdlər üzrə	0,00	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-2.880.415,22	
İnvestisiya gəlirləri üzrə	1.317.458,32	
Subroqasiya gəlirləri	92.550,56	
Sair gəlirlər	60.084,76	
CƏMI GƏLİRLƏR	13.098.500,86	
Xərclər		
Əsas əməliyyat xərcləri:	5.223.149,19	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	3.811.030,93	
qaytarılan sığorta haqları üzrə	330.113,27	
tənzimləmə xərcləri		
tkrarsığortaya verilmiş sığorta haqları üzrə qarşılıqlı tədbirlər fondu ayırmaları üzrə	846.619,15	
sığorta fəaliyyəti üzrə sair xərclər	196.124,84	
İşlərin aparılması xərcləri	5.003.689,81	
Sair xərclər	49.544,33	
CƏMI XƏRCLƏR	10.276.383,33	
Maliyyə mənfəəti (zərəri)	2.822.117,54	
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi		
Vergiyövlənmədən əvvəl mənfəət (zərər)	2.822.117,54	
Mənfəət vergisi	571.700,93	
Hesabat dövründə xalis mənfəət (zərər)	2.250.416,61	
BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİSLƏR		
Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergisi	571.700,93	194.696,34
Əlavə dəyər vergisi	44.529,59	44.529,59
Gəlir vergisi		
Əmlak vergisi	2.632,09	5.012,79
Torpaq vergisi		
Aksiz vergisi		
Ödəmə mənbəyində vergi	620.816,10	386.156,58
Sair vergilər		
Sosial sığorta və təminat	340.823,80	452.915,02
Məcburi ödənişlər (0,3%)	43.873,16	58.316,54
İqtisadi sanksiyalar		
QIYAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	0,00	0,00
Debitor borcları:	3.892.674,99	7.998.339,13
birbaşa sığorta üzrə	3.083.425,05	7.032.417,64
tkrarsığorta əməliyyatları üzrə:	35.235,57	33.499,62
- tkrarsığortaçı üzrə	22.680,67	24.728,31
- tkrarsığortalı üzrə	12.554,90	8.771,31
asılı təşkilatlar üzrə	</	

İQTİSADİYYAT

7

28 mart - 3 aprel 2019-cu il

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

AKTİVLƏR	manatla	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	2 685 108,00	3 130 791,00
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması	558 290,00	
Daşınmaz əmlak investisiyalar		
Qeyri-maddi aktivlər	523 540,00	287 478,00
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	4 158 367,00	4 158 367,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	4 158 367,00	4 158 367,00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	58 692,00	400 000,00
Cəmi uzunmüddətli aktivlər	7 983 997,00	7 976 636,00
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	4 465 894,43	3 943 696,68
birbaşa sığorta üzrə	307 700,00	101 470,00
təkrarsığorta əməliyyatları üzrə :	164 156,00	0,00
- təkrarsığortaçı üzrə	164 156,00	
- təkrarsığortalı üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə	2 635 476,43	3 690 452,58
büdcə üzrə	54 899,00	71 178,10
iddia tələbləri üzrə	1 164 839,00	
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	138 824,00	80 596,00
Pul vəsaitləri və onların ekvivalentləri:	9 483 031,00	11 718 594,00
kassa	3 394,00	729,00
hesablaşma hesabı	6 119 877,00	8 346 396,00
valyuta hesabı	13 045,00	11 805,00
depozit hesablar	3 339 796,00	3 349 996,00
sair pul vəsaitləri	6 919,00	9 668,00
Qısamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	2 108 249,63	3 495 726,81
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	2 108 249,63	3 495 726,81
Sair qısamüddətli aktivlər:	1 503 996,00	11 956,00
gələcək hesabat dövrlərinin xərcləri verilmiş avanslar	1 503 996,00	
tohtal hesablar		11 956,00
Sair aktivlər		
Cəmi qısamüddətli aktivlər	17 561 171,06	19 169 973,49
CƏMİ AKTİVLƏR	25 545 168,06	27 146 609,49

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	9 000 000,00	9 000 000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	1 934 806,00	1 865 018,00
yenidən qiymətləndirilmə üzrə ehtiyat	1 934 806,00	1 865 018,00
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3 633 011,47	4 195 895,90
Hesabat dövründə xalis mənfəət (zərər)	3 633 011,47	3 681 452,80
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		514 443,10
Elan edilmiş dividendlər		
Cəmi kapital	14 567 817,47	15 060 913,90
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	10 745 287,59	11 384 704,59
Həyat sığortası sahəsi üzrə:		
Qeyri-həyat sığortası sahəsi üzrə:	10 745 287,59	11 384 704,59
Qarşısalmama tədbirləri fondu	97 729,00	204 593,00
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditor borcları:	48 034,00	0,00
əməyin ödənilməsi üzrə	48 034,00	
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	0,00	0,00
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	10 891 050,59	11 589 297,59
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditor borcları:	18,00	496 398,00
əməyin ödənilməsi üzrə		17 175,00
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar	18,00	479 223,00
Sair qısamüddətli öhdəliklər:	86 282,00	0,00
gələcək hesabat dövrünün gəlirləri	82 623,00	
alınmış avanslar	3 659,00	
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi qısamüddətli öhdəliklər	86 300,00	496 398,00
CƏMİ ÖHDƏLİKLƏR	10 977 350,59	12 085 695,59
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	25 545 168,06	27 146 609,49

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	51 430 867,70
birbaşa sığorta üzrə sığorta haqları	43 388 919,00
təkrarsığorta üzrə təkrarsığorta haqları	0,00
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	5 280 172,04
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muadilələri üzrə	2 761 776,66
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfə)	748 060,18
İnvestisiya gəlirləri üzrə	118 333,00
Subroqasiya gəlirləri	996,00
Sair gəlirlər	244 583,00
CƏMİ GƏLİRLƏR	
Xərclər	52 542 839,88
Əsas əməliyyat xərcləri:	39 757 453,08
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	14 689 252,00
qaytarılan sığorta haqları üzrə	49 088,00
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	24 912 249,08
qarşısalmama tədbirləri fonduna ayırmalar üzrə	106 864,00
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	7 786 307,00
Sair xərclər	1 317 627,00
CƏMİ XƏRCLƏR	
Maliyyə mənfəəti (zərər)	48 861 387,08
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	3 681 452,80
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	3 681 452,80
Mənfəət vergisi	

“MARŞ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC-NİN 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

	min manatla	
	31 dekabr 2018-ci il tarixinə bitən il	31 dekabr 2017-ci il tarixinə bitən il
Broker haqqı	1,714	1,600
Əməliyyat xərcləri	(846)	(890)
Əməliyyat mənfəəti	868	710
Xarici valyuta mübadiləsi üzrə xalis zərər	(18)	(51)
Vergidən əvvəl mənfəət	850	659
Mənfəət vergisi xərci	(170)	(133)
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR	680	526

AKTİVLƏR	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
Uzunmüddətli aktivlər		
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	29	34
Cəmi uzunmüddətli aktivlər	29	34
Qısamüddətli aktivlər		
Ticarət və digər debitor borcları	5,854	4,695
Ödənilmiş avanslar	20	41
Pul vəsaitləri	2,589	2,927
Cəmi qısamüddətli aktivlər	8,463	7,663
Cəmi aktivlər	8,492	7,697
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
Kapital və ehtiyatlar		
Nizamnamə kapitalı	10	10
Bölüşdürülməmiş mənfəət	1,383	1,518
Cəmi kapital	1,393	1,528
Qısamüddətli öhdəliklər		
Ticarət və digər kreditor borcları	7,046	6,083
Cari mənfəət vergisi öhdəliyi	6	60
Uzunmüddətli öhdəliklər		
Təxirə salınmış vergi öhdəliyi	47	26
Cəmi öhdəliklər	7,099	6,169
Cəmi kapital və öhdəliklər	8,492	7,697

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
31 dekabr 2016-cı il tarixinə qalq	10	1,247	1,257
Elan olunmuş dividendlər	-	(255)	(255)
İl üzrə cəmi məcmu gəlir	-	526	526
31 dekabr 2017-ci il tarixinə qalq	10	1,518	1,528
Mühasibat uçotu siyasətində dəyişiklik	-	(305)	(305)
Elan olunmuş dividendlər	-	(510)	(510)
Cəmi il üzrə məcmu gəlir	-	680	680
31 dekabr 2018-ci il tarixinə qalq	10	1,383	1,393

	31 dekabr 2018-ci il tarixinə bitən il	31 dekabr 2017-ci il tarixinə bitən il
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
İl üzrə mənfəət	680	526
Düzəlişlər:		
Mənfəət vergisi xərci	170	133
Uzunmüddətli aktivlər üzrə köhnəlmə və amortizasiya	10	11
Şübhəli borclar üçün ehtiyatda dəyişiklik	(155)	(67)
Xarici valyuta mübadiləsi üzrə xalis zərər	18	51
Dövrüvaxətində hərəkətlərdən əvvəl daxil olan pul vəsaitləri	723	654
Dövrüvaxətində hərəkətlər:		
Ödənilmiş avanslarda azalma/artım	21	(32)
Ticarət və digər debitor borclarında artım	(1,318)	(615)
Vergilər üzrə kreditor borclarında artım	(18)	4
Ticarət və digər kreditor borclarında artım	962	846
Əməliyyatlar üzrə yaranan pul vəsaitləri	370	857
Ödənilmiş mənfəət vergisi	(185)	(40)
Əməliyyat fəaliyyəti üzrə yaranan xalis pul vəsaitləri	185	817
MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
Ödənilmiş dividendlər	(510)	(255)
Maliyyə fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri	(510)	(255)
İNVESTİSIYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması	(5)	(7)
İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri	(5)	(7)
Xarici valyuta ilə saxlanılan pul vəsaitlərinin qalıqlarına valyuta məzənnəsindəki dəyişikliklərin təsiri	(8)	(94)
PUL VƏSAİTLƏRİNDƏ XALIS (AZALMA)/ARTIM	(338)	461
PUL VƏSAİTLƏRİ, ilin əvvəlində	2,927	2,466
PUL VƏSAİTLƏRİ, ilin sonunda	2,589	2,927

Deloitte.

MÜSTƏQİL AUDİTOR RƏYİ

“Marş Sığorta və Təkrarsığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin
Payçıların və rəhbərliyinin nəzarətinə:

Rəy
Biz “Marş Sığorta və Təkrarsığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Şirkət”) 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə bitən il üzrə məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu siyasətlərinin icmalı və digər izahlı qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq. Fikrimizə, hazırkı maliyyə hesabatları Şirkətin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq bütün əhəmiyyətli hallarda düzgün əks etdirir.

Rəyin əsasları
Biz auditini Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq həyata keçirdik. Həmin standartlar üzrə məsuliyyətimiz daha sonra hesabatın *Maliyyə Hesabatlarının Auditini Apardığı Üçün Auditorun Məsuliyyəti* bölməsində təsvir olunur. Biz, *Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının (“IESBA”) Peşəkar Mühasiblər üçün Etika Məcəlləsinə (“IESBA Məcəlləsi”)*, eləcə də Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditini üzrə tətbiq edilən etika tələblərinə uyğun olaraq Şirkətdən müstəqil şəkildə fəaliyyət göstəririk və digər etika öhdəliklərimizi bu tələblərə və IESBA Məcəlləsinə uyğun olaraq yerinə yetirmişik. Hesab edirik ki, audit rəyi bildirmək üçün əsas verən yetərli və uyğun audit sübutu əldə etmişik.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə səlahiyyətləri olan şəxslərin məsuliyyəti
Rəhbərlik hazırkı maliyyə hesabatlarının MHBS-lərə uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də saxtarkarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, mühüm təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qonaqına əsasən zəruri sayılan daxili nəzarət sistemina görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik Şirkəti ləğv etmək və ya əməliyyatlarını dayandırmaq niyyətində olmasa və ya bunu etməkdən başqa real alternativ olmasa, Şirkətin öz fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsi qabiliyyətinin qiymətləndirilməsinə, uyğun olduqda fasiləsizliklə bağlı məsələlərin açılmasına və mühasibat uçotunun fasiləsizlik prinsipindən istifadə edilməsinə görə məsuliyyət daşıyır. İdarəetmə səlahiyyəti olan şəxslər Şirkətin maliyyə hesabatı prosesinə nəzarətin təmin edilməsinə cavabdehdir.

28 mart 2019-cu il
Bakı, Azərbaycan Respublikası

Исламские финансы: современные тренды и перспективы развития



12 марта 2019 году состоялось очередное мероприятие в рамках Месяца науки, посвященное эффективной организации, управления и развития научной деятельности в UNEC «Исламские финансы: современные тенденции и перспективы развития». На мероприятии присутствовали Директор департамента организации и управления научной деятельностью, д.э.н., профессор Захид Фаррух Мамедов, Руководитель Центра Исламской Экономики Мейбуллаева при UNEC, доцент UNEC Сервиназ Ханларзаде, заместитель председателя Союза Экономистов Азербайджана, доцент UNEC Эльшад Самедзаде, аудитор и консультант Организации бухгалтерского учета и аудита исламских финансовых институтов Анар Юсуфзаде и директор Российской школы экономики Мансур Бархударов. Они рассказали о настоящем положении исламского банкинга, о направлениях сотрудничества и интересах развитых стран к исламским финансам. Представили вашему вниманию выступление доцента UNEC Сервиназ Ханларзаде.

С началом пророческой миссии Мухаммада (с.г.в.) на территории Аравии начал распространяться ислам, запрещающий процентные сделки. Именно запрет на рибу стал основополагающим элементом развития и становления исламских финансов. И в наши дни финансовые учреждения, работающие по предписаниям Шариата, не занимаются процентными сделками, которые считаются одним

из тяжких грехов в исламе. Исламская финансовая деятельность является подсистемой исламской экономики. В исламе существуют мировоззренческие основы экономических отношений, где отмечается, что цель человеческой жизни – стремление к довольству Всевышнего посредством Поклонения, т.е. слова и дела, скрытые и явные, которые любит Аллах и которыми он доволен. Существуют определенные принципы мировоззренческих основ экономических отношений в исламе, к которым относятся:

1. Истинный собственник всего – Аллах;
2. Человек – лишь доверенный распорядитель имущества;
3. Вверенные человеку ресурсы должны работать на благо всех людей;
4. Распределение благ должно осуществляться исходя из принципа справедливости.

Ислам всегда уделял важное место экономике. Многие аяты Корана и хадисы свидетельствуют о необходимости честного и упорного труда: «Каждый человек будет вкушать только плоды своих добрых и злых деяний. Никто не получит чужого вознаграждения, и никто не будет нести ответственности за чужие грехи». (53, аят 39)

Исламская система направлена на сохранение баланса между мирской и духовной жизнью, что означает совмещение поклонения и деятельности. Этому свидетельствует такой хадис: «Пророк запрещал своим сподвижникам все свое время посвящать поклонению и призывать людей найти себе дело, которое приносило им доход, и обеспечивало бы достойный уровень

жизни себе и своей семье». Выдающийся исламский богослов, философ и правовед Абу Хамид Мухаммад аль-Газали (1058-1111) отмечал, что соблюдение норм ислама в экономической жизни при условии того, что экономическая деятельность будет приносить пользу людям тоже является своего рода поклонением Всевышнему. Из этого изречения можно сделать вывод, что основным условием экономической деятельности мусульман является ее соответствие нормам Ислама. Это условие дает нам довод того, что в Священном Коране глубоко освещены вопросы исламской экономики.

Исламская экономика – это осуществление финансовой или другой экономической деятельности основанный на положениях Корана, который дает основные принципы мирской жизни и поклонения, а также на нормах Шариата и Сунны (изречения, раскрывающие детали Корана), применение которого направлено на предотвращение несправедливости при использовании ограниченных ресурсов для удовлетворения человеческих потребностей. Из сказанного можно сделать такой вывод: исламская экономика служит интересам общества. Учитывая, что исламская экономика основана на принципах Шариата, то следует раскрыть его основные положения.

Шариат (законодательство) – это свод мусульманских религиозных, юридических и бытовых правил, основанных на Коране, которое является вторым исламским правом. Шариат подразде-

ляется на три права: семейное (условия женитьбы, развода, раздел наследства); общее или экономическое (обязательные выплаты, торговля, условия заключения договоров и финансовых сделок) и уголовное (кража, убийство, клевета и др.). Важнейшей задачей Шариата является защита прав людей, которое основывается на сохранении религии, жизни, разума, чести и имущества человека. Любая деятельность, наносящая вред этим пяти базовым исламским ценностям, строго ограничивается Шариатом. К ограничиваемым видам деятельности по Шариату относятся:

- Алкогольная и табачная индустрии, производство прочих запрещенных Исламом продуктов;
- Большая часть традиционного финансового сектора, связанная с процентными выплатами;
- Часть современной индустрии развлечений (казино, развлечения «для взрослых» и т.д.);
- Деятельность, приносящая серьезный вред окружающей среде и пр.

Запретным является не только производство вредоносного, но и участие в его распространении. Основные характеристики исламской экономики основаны на следующих положениях:

- поведенческие нормы и моральные принципы, берущие свое начало в Коране и Сунне;
- запрет % (риба), начисляемого на ссуды;
- сбор Заката и других исламских налогов;
- Основной целью исламской экономики является: сокращение разрыва между богатыми и бедными;
- улучшения благосостояния с помощью налогообложения богатства (через закаты);
- наложение на кредиторов рисков посредством распределения прибыли и убытков.

Исламская экономика немаловажна без нравственно-моральных регуляторов и основана на правдивости, справедливости, честности, порядочности и т.д.

Основные характеристики исламской экономики и реализуемые ею цели являются базовой основой для исламских финансов. В основе исламских финансов – принцип партнерства, т.е. совместной ответственности за:

- вклад в деловое предприятие
- риски
- прибыль и убытки

Следует отметить, что предпринимательский талант, профессиональные знания и капитал в исламских финансах равны в правах и одинаково ценны.



Шариат запрещает получение фиксированных процентов, а также инвестиции в такие виды бизнеса как:

- Алкоголь и табак;
- Свинина;
- Азартные игры;
- Фьючерсные и опционные сделки, т.к. не разрешается продажа товара, которого не существует на данный момент.

Принципами деятельности исламских финансов являются отсутствие:

- рыбы (%), ростовщичество), доказательством которого является аят из суры Аль-бакара: «Аллах разрешил торговлю и запретил рибу» (2, аят 275);
- гарара (неопределенность в контракте);
- мейсира (доход, который не является результатом вложения труда или капитала, а образуется вследствие случайности, напр. азартные игры);

Исламские финансы основаны на реальных активах, что является его основным условием (соответственно запрещается фьючерсные сделки и т.д.). Наиболее подходящим вариантом для перевода арабского слова «риба» в русском языке является «излишек, рост, ростовщичество». Об этом сказано в Коране: «Аллах запрещает заниматься ростовщичеством и уничтожает прибыль от роста. Он увеличивает имущество, из которого дается милостыня, и воздаст за нее. Аллах не любит тех, которые настаивают на разрешении запретного Им (как ростовщичество), не любит тех, которые продолжают заниматься ростом» (2, 276)

Отношения, в которых может возникнуть ростовщичество:

- Договор долга
- Договор обмена
- Ростовщичество в договорах долга имеет такие возможные проявления:
- Условия, заранее оговоренные в договоре (% от суммы договора или любое вознаграждение в виде товара или услуги в обмен на предоставление средств в долг);
- Возникающие ввиду просрочки долга (пени, штрафы и т.д.).

«Любой долг, который влечет за собой прибыль (выгода может быть как в форме материального вознаграждения, так и в виде услуги), является ростовщичеством. Следует обратить внимание на такой момент, что когда у должника есть добровольное желание отблагодарить кредитора, то это

допустимо, если это заранее не оговорено и не обусловлено традициями, обычаями местности. (Сборник хадисов имама ат-Табарани).

Ростовщичество в договорах обмена может проявляться в таких случаях:

- Неравный обмен однородных и одномерных товаров, запрещается обман, обвешивание и сокрытие недостатков своего товара (Риба аль-фадль). Условия обмена соответствует такой хадис: «Обменивайте золото на золото, серебро на серебро, пшеницу на пшеницу и все подобные друг другу товары в равном количестве из рук в руки...» (сборник хадисов имама Муслима)
- Отсрочка передачи одного из предметов обмена (Риба ан-насиа). Необходимо отметить, что исламские финансовые инструменты построены таким образом, чтобы выполнять все вышеупомянутые условия. Все исламские финансовые институты должны соответствовать данным условиям и в то же время получать прибыль от своей деятельности, в этом и заключается их особенность.

К факторам развития исламских финансовых институтов (ИФИ) относятся:

1. экономическое благосостояние стран Ближнего Востока (ССА-ГПЗ). Ключевая роль в развитии исламских финансов принадлежит странам ПЗ - 40%;
2. рост численности мусульманского населения;
3. последствия мирового финансового кризиса;
4. возрастающая роль социально ответственного бизнеса;
5. принятие нового финансового регулирования западными странами.

Институтами исламских финансов являются:

- Исламские банки (ИБ) - 74%
- Исламские инвестиционные фонды (ИИФ) - 10%
- Исламские ценные бумаги (сукк) - 10%
- Различные фонды - (5%)
- Исламские страховые компании (текафуль) - 1%

Также существуют небанковские организации, к которым относятся:

- Закят фонды;
- Хадж фонды;
- Исламские лизинговые компании;
- Исламские микрофинансовые компании;
- Исламские брокерские компании.

Мировой финансовый кризис повысил интерес к исламским банкам, так как именно исламские финансовые институты показали свою жизнеспособность и устойчивость к кризисам. Исламский бантинг стал одной из самых быстрорастущих финансовых отраслей в мире после кризиса.

(продолжение следует)

Делегация правительства Москвы посетила Баку



По приглашению торгового представительства Азербайджана в России и при организационной поддержке АЗПРО-

МО Баку с деловым визитом посетила делегация правительства Москвы под руководством заместителя руководителя Департамента торговли и услуг Дениса Косторного. Как сообщили АЗЕРТАДЖ в торгпредстве, целью визита было ознакомление с возможностями по дальнейшему расширению продаж азербайджанской продукции в Москве. В ходе визита были проведены встречи с представителями ряда азербайджанских компаний, а также состоялся «круглый стол» с участием азербайджанских производителей, заинтересованных в выводе своей продукции на российский рынок. В рамках визита состоялся «круглый стол», где члены делегации рассказали об обширной фестивальной программе, осуществляемой в Москве, также были подведены итоги организованного Фондом Гейдара Алиева в октябре 2018 года на Тверской площа-

ди Москвы фестиваля «Осенние дары Азербайджана». Одним из важных практических результатов фестиваля стало начало реализации торговым представителем Азербайджана проекта по созданию в России сети магазинов «Дары Азербайджана». Было отмечено, что принято решение проводить фестиваль «Осенние дары Азербайджана» ежегодно и уже начата подготовка к проведению очередного фестиваля в сентябре этого года. Азербайджанским предпринимателям также была предоставлена подробная информация о функционирующих в Москве постоянно действующих региональных и межрегиональных ярмарках, возможностями которых они могут воспользоваться для реализации своей продукции. Участники встречи договорились продолжить контакты, которые будут координироваться торговым представительством Азербайджана в России.

Цены на нефть выросли



Цены на нефть на мировых биржах выросли. Как сообщает АЗЕРТАДЖ, на лондонской бирже ICE (InterContinental Exchange Futures) цена одного барреля нефти марки «Брент», подоро-

жав на 0,17 доллара, составила 68,14 доллара, на нью-йоркской бирже NYMEX («New York Merchant Exchange») цена одного барреля нефти марки «Лайт», повысившись на 0,05 доллара, составила 59,99 доллара.

28 mart - 3 aprel 2019-cu il

Günay Sığorta ASC-nin 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

		<i>manatla</i>	
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna	
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR			
Torpaq, tikili və əvadanlıqlar	315 592,25	269 684,41	
Torpaq, tikili və əvadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması			
Daşınmaz əmlak investisiyalar	1 970 000,00	2 226 238,11	
Qeyri-maddi aktivlər			
Taxirə salınmış vergi aktivləri			
Uzunmüddətli debitor borcları			
Uzunmüddətli maliyyə aktivləri:	0,00	868 360,00	
dövlət qiymətli kağızları		868 360,00	
qeyri-dövlət qiymətli kağızları	0,00		
sair maliyyə aktivləri			
İştirak payı metodu ilə uçota alınmış investisiyalar			
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	400 000,00	400 000,00	
Sair aktivlər	2 685 592,25	3 764 282,52	
Comi uzunmüddətli aktivlər			
II. QISAMÜDDƏTLİ AKTİVLƏR			
Ehtiyatlar			
Debitor borcları:	1 026 638,09	516 916,56	
birbaşa sığorta üzrə	972 490,13	441 678,93	
təkrarsığorta əməliyyatları üzrə :	21 391,88	23 724,31	
- təkrarsığortaçı üzrə	21 391,88	23 724,31	
- təkrarsığortalı üzrə	0,00	0,00	
asılı təşkilatlar üzrə			
büdcə üzrə	4 006,08	15 797,17	
iddia tələbləri üzrə		20 424,27	
işçi heyəti üzrə	28 750,00	15 097,29	
sığortalılara verilən borclar üzrə			
sair debitorlar		194,59	
Pul vasaitləri və onların ekvivalentləri:	9 506 794,45	7 142 732,08	
kassa	10 753,58	350,34	
hesablaşma hesabı	462 398,29	94 888,77	
valyuta hesabı	1 506 868,78	635 901,60	
depozit hesablar	7 526 773,80	6 400 500,00	
sair pul vasaitləri		11 091,37	
Qsamüddətli maliyyə aktivləri:	499 897,12	999 925,19	
dövlət qiymətli kağızları	499 897,12	999 925,19	
qeyri-dövlət qiymətli kağızları			
sair maliyyə aktivləri			
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	444 730,39	271 374,58	
həyat sığortası sahəsi üzrə			
qeyri-həyat sığortası sahəsi üzrə	444 730,39	271 374,58	
Sair qsamüddətli aktivlər:	131 121,00	0,00	
gələcək hesabat dövrlərinin xərcləri verilməmiş avanslar			
tohtal hesablar	131 121,00	0,00	
Sair aktivlər	54 064,20	63 168,18	
Comi qsamüddətli aktivlər	11 663 245,25	8 994 116,59	
COMİ AKTİVLƏR	14 348 837,50	12 758 399,11	

		<i>manatla</i>	
KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün əvvəlinə	Hesabat dövrünün sonuna	
I. KAPİTAL			
Ödənilmiş nominal (nizamnamə) kapitalı	7 700 000,00	7 700 000,00	
Emissiya gəliri			
Gerilənmiş kapital (səhmlər)			
Kapital ehtiyatları:	542,00	542,00	
yenidən qiymətləndirilməmiş üzrə ehtiyat			
digər kapital ehtiyatları	542,00	542,00	
Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	132 627,10	189 668,69	
Hesabat dövründə xalis mənfəət (zərər)	95 955,34	57 041,59	
Mühəssabat uçuca siyasətində dəyişikliklərə bağlı mənfəət (zərər) üzrə düzəlişlər			
Keçmiş illər üzrə bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	36 671,76	132 627,10	
Elan edilmiş dividendlər			
Comi kapital	7 833 169,10	7 890 210,69	
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR			
Sığorta ehtiyatları:	6 067 551,79	4 348 070,39	
Həyat sığortası sahəsi üzrə :			
Qeyri-həyat sığortası sahəsi üzrə:	6 067 551,79	4 348 070,39	
Qarşılalma tədbirləri fondu	42 814,68	81 375,99	
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
Uzunmüddətli qiymətləndirilməmiş öhdəliklər			
Taxirəsalınmış vergi öhdəlikləri			
Kreditor borcları :	0,00	0,00	
əməyin ödənilməsi üzrə			
büdcə üzrə			
sosial sığorta və təminat üzrə			
digər məcburi ödənişlər üzrə			
asılı təşkilatlar üzrə			
sair kreditorlar			
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00	
gələcək hesabat dövrünün gəlirləri			
alınmış avanslar			
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	61 934,00	13 995,17	
təkrarsığortaçı üzrə	61 934,00	13 995,17	
təkrarsığortalı üzrə			
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			
Sair öhdəliklər			
Comi uzunmüddətli öhdəliklər	6 172 300,47	4 443 441,55	
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR			
Qsamüddətli faiz xərcləri yaradan öhdəliklər	30 000,00	0,00	
Qsamüddətli qiymətləndirilməmiş öhdəliklər			
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər			
Kreditor borcları:	263 048,62	271 101,08	
əməyin ödənilməsi üzrə	11 721,78	0,00	
büdcə üzrə	0,00	0,00	
sosial sığorta və təminat üzrə	264,16	0,00	
digər məcburi ödənişlər üzrə	11 448,89	4 784,90	
asılı təşkilatlar üzrə (vasitəçilər üzrə)	206 720,21	253 245,57	
sair kreditorlar	32 893,58	13 070,61	
Sair qsamüddətli öhdəliklər:	0,00	0,00	
gələcək hesabat dövrünün gəlirləri			
alınmış avanslar			
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			
Sair öhdəliklər	50 319,31	153 645,79	
Comi qsamüddətli öhdəliklər	343 367,93	424 746,87	
COMİ ÖHDƏLİKLƏR	6 515 668,40	4 868 188,42	
COMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	14 348 837,50	12 758 399,11	

		<i>manatla</i>	
Gəlirlər	Məbləğ		
Əsas əməliyyat gəliri:	5 878 686,76		
birbaşa sığorta üzrə sığorta haqları	5 836 833,77		
təkrarsığorta üzrə təkrarsığorta haqları	0,00		
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	41 852,99		
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müddələri üzrə	0,00		
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	1 546 125,59		
İnvestisiya gəlirləri üzrə	301 599,56		
Subroqasiya gəlirləri	48 021,74		
Sair gəlirlər	665 826,51		
COMİ GƏLİRLƏR			
Xərclər			
Əsas əməliyyat xərcləri:	5 480 649,97		
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	3 327 790,20		
qaytarılan sığorta haqları üzrə	1 039 070,86		
tənzimləmə xərcləri	2 112,04		
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	858 594,38		
qarşılalma tədbirləri fonduna ayırmalar üzrə	38 561,31		
sığorta fəaliyyəti üzrə sair xərclər	214 521,18		
İşlərin aparılması xərcləri	2 843 190,56		
Sair xərclər	55 167,39		
COMİ XƏRCLƏR			
Mənfəət nizamnamə kapitalına yönəldilən hissəsi	61 252,24		
Vergiyövlənmədən əvvəl mənfəət (zərər)	61 252,24		
Mənfəət vergisi	4 210,65		
Hesabat dövründə xalis mənfəət (zərər)	57 041,59		

BÜDCƏYƏ VƏ BÜDCƏDƏN KƏNAR ÖDƏNİŞLƏR			
Göstəricinin adı	Hesablanmışdır	Faktiki ödənilmişdir	
Mənfəətdən vergisi	4 210,65	0,00	
Əlavə dəyər vergisi	0,00	0,00	
Gəlir vergisi	79 522,48	79 465,59	
Əmlak vergisi	23 344,70	24 008,23	
Torpaq vergisi	0,00	0,00	
Aksizlər	0,00	0,00	
Ödəmə mənbəyində vergi (4%)	7 853,37	8 862,51	
Sair vergilər	9 603,33	22 870,28	
Sosial sığorta və təminat	227 942,06	228 365,85	
Məcburi ödənişlər (0,3%)	21 296,17	27 960,16	
İqtisadi sanksiyalar	0,00	0,00	

MÜSTƏQİL AUDİTORUN HESABATI

"Günay Sığorta" ASC-nin rəhbərliyi və səhmdarlarına:

Ray "Günay Sığorta" ASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2018-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatın və həmin tarixdə bitən il üzrə məsuliyyət gəlirləri haqqında hesabatın, kapitallaşdırılmış vəsaitlərin və pul vasaitlərinin hərəkəti haqqında hesabatın, eləcə də əsas uçuca siyasətinin və digər iqtisadi məlumatların xülasəsinin ibarət olan maliyyə hesabatlarının audit yoxlanışına aparaq.

Bizim rəhbərlikimiz "Günay Sığorta" ASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vasaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq üzlənmişdir.

Rəhbərlikimiz üçün əsas

Biz audit Beynəlxalq Audit Standartlarına uyğun aparırıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəhbərlikimiz "Maliyyə Hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bəhsində əks etdirilir. Biz Mühəsibat üçün Beynəlxalq Etika Standartları Şurasının dərəcəsi Peşqar Mühəsiblər Etika Məcəlləsinə uyğun olaraq Şirkətin əsas olunan məqsətlə bağlı sığortaya göstəririk.

Biz hesab edirik ki, əldə edilmiş audit sübutu auditor rəhbərliyi üçün yetərlidir və müvafiq əsas təminatdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səhmdarların məsuliyyəti

Rəhbərlikimiz maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və diqqət təqdim edilməsi, eləcə də fərqləndirilməsi və yaxud səhv nəticəsində yaranmasından əvvəlki məsuliyyəti öz üzərinə götürməyə razıdır. Rəhbərlikimiz maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemini görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Şirkəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyən bütün əhəmiyyətli təbəqələrin əməkdaşlığına zəmanət vermir.

Şirkətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətini qiymətləndirməsi, uyğun olduqda fəaliyyətini fasiləsizliyi ilə bağlı məlumatların açılması və fəaliyyətini fasiləsizliyi prinsipi əsasında maliyyə hesabatlarının hazırlanması görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səhmlər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtaqlıq yaxud səhv nəticəsində yaranmasından əvvəlki məsuliyyəti maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyini dəqiqlik qədər əminlik əldə etmək və rəhbərlikimiz üçün əsas uçuca siyasətinin və digər iqtisadi məlumatların xülasəsinin ibarət olan maliyyə hesabatlarının audit yoxlanışına aparaq.

Bizim rəhbərlikimiz "Günay Sığorta" ASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vasaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq üzlənmişdir.

Rəhbərlikimiz üçün əsas

Biz audit Beynəlxalq Audit Standartlarına uyğun aparırıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəhbərlikimiz "Maliyyə Hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bəhsində əks etdirilir. Biz Mühəsibat üçün Beynəlxalq Etika Standartları Şurasının dərəcəsi Peşqar Mühəsiblər Etika Məcəlləsinə uyğun olaraq Şirkətin əsas olunan məqsətlə bağlı sığortaya göstəririk.

Biz hesab edirik ki, əldə edilmiş audit sübutu auditor rəhbərliyi üçün yetərlidir və müvafiq əsas təminatdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səhmdarların məsuliyyəti

Rəhbərlikimiz maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və diqqət təqdim edilməsi, eləcə də fərqləndirilməsi və yaxud səhv nəticəsində yaranmasından əvvəlki məsuliyyəti öz üzərinə götürməyə razıdır. Rəhbərlikimiz maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemini görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Şirkəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyən bütün əhəmiyyətli təbəqələrin əməkdaşlığına zəmanət vermir.

Şirkətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətini qiymətləndirməsi, uyğun olduqda fəaliyyətini fasiləsizliyi ilə bağlı məlumatların açılması və fəaliyyətini fasiləsizliyi prinsipi əsasında maliyyə hesabatlarının hazırlanması görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səhmlər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtaqlıq yaxud səhv nəticəsində yaranmasından əvvəlki məsuliyyəti maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyini dəqiqlik qədər əminlik əldə etmək və rəhbərlikimiz üçün əsas uçuca siyasətinin və digər iqtisadi məlumatların xülasəsinin ibarət olan maliyyə hesabatlarının audit yoxlanışına aparaq.

Bizim rəhbərlikimiz "Günay Sığorta" ASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vasaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq üzlənmişdir.

Rəhbərlikimiz üçün əsas

Biz audit Beynəlxalq Audit Standartlarına uyğun aparırıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəhbərlikimiz "Maliyyə Hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bəhsində əks etdirilir. Biz Mühəsibat üçün Beynəlxalq Etika Standartları Şurasının dərəcəsi Peşqar Mühəsiblər Etika Məcəlləsinə uyğun olaraq Şirkətin əsas olunan məqsətlə bağlı sığortaya göstəririk.

Biz hesab edirik ki, əldə edilmiş audit sübutu auditor rəhbərliyi üçün yetərlidir və müvafiq əsas təminatdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səhmdarların məsuliyyəti

Rəhbərlikimiz maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və diqqət təqdim edilməsi, eləcə də fərqləndirilməsi və yaxud səhv nəticəsində yaranmasından əvvəlki məsuliyyəti öz üzərinə götürməyə razıdır. Rəhbərlikimiz maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemini görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Şirkəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyən bütün əhəmiyyətli təbəqələrin əməkdaşlığına zəmanət vermir.

Şirkətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətini qiymətləndirməsi, uyğun olduqda fəaliyyətini fasiləsizliyi ilə bağlı məlumatların açılması və fəaliyyətini fasiləsizliyi prinsipi əsasında maliyyə hesabatlarının hazırlanması görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səhmlər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtaqlıq yaxud səhv nəticəsində yaranmasından əvvəlki məsuliyyəti maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyini dəqiqlik qədər əminlik əldə etmək və rəhbərlikimiz üçün əsas uçuca siyasətinin və digər iqtisadi məlumatların xülasəsinin ibarət olan maliyyə hesabatlarının audit yoxlanışına aparaq.

Bizim rəhbərlikimiz "Günay Sığorta" ASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vasaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq üzlənmişdir.

Rəhbərlikimiz üçün əsas

Biz audit Beynəlxalq Audit Standartlarına uyğun aparırıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəhbərlikimiz "Maliyyə Hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bəhsində əks etdirilir. Biz Mühəsibat üçün Beynəlxalq Etika Standartları Şurasının dərəcəsi Peşqar Mühəsiblər Etika Məcəlləsinə uyğun olaraq Şirkətin əsas olunan məqsətlə bağlı sığortaya göstəririk.

Biz hesab edirik ki, əldə edilmiş audit sübutu auditor rəhbərliyi üçün yetərlidir və müvafiq əsas təminatdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səhmdarların məsuliyyəti


Rəhbərlikimiz maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və diqqət təqdim edilməsi, eləcə də fərqləndirilməsi və yaxud səhv nəticəsində yaranmasından əvvəlki məsuliyyəti öz üzərinə götürməyə razıdır. Rəhbərlikimiz maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemini görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Şirkəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyən bütün əhəmiyyətli təbəqələrin əməkdaşlığına zəmanət vermir.

Bakı Sığorta ASC-nin 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

		<i>manatla</i>	
AKTİVLƏR	Hesabat dövrünün əvvəlinə	Hesabat dövrünün sonuna	
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR			
Torpaq, tikili və əvadanlıqlar	1 647 453,83	1 579 558,10	
Torpaq, tikili və əvadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması			
Daşınmaz əmlak investisiyalar			
Qeyri-maddi aktivlər	324 559,51	310 571,76	
Taxirə salınmış vergi aktivləri			
Uzunmüddətli debitor borcları			
Uzunmüddətli maliyyə aktivləri:	1 300 000,00	2 000 000,00	
dövlət qiymətli kağızları			
qeyri-dövlət qiymətli kağızları	1 3		

TİCARƏT ZALINDA MALLARIN REKLAMI



(əvvəli ötən sayımızda)

Alıcıların axınının nizamsız olduğu böyük zallarda göstəricilərin qarşılıqlı perpendikulyar lövhəciklərdə təkrarlanması vacibdir. Prizma şəkilli, öz-özünə işıqlanan göstərici tablolar geniş yayılmışdır. Özünü işıqlandırma prinsipi mahiyyəti ondan ibarətdir ki, yuxarıdan açılan tablonu bilavasitə lüminesent lampalı çraqların altında asırlar. Lampalar yanan zaman göstərici tablo sanki qaranlıqda işıq saçır. Belə kvadrat göstərici tabloları həmçinin konnaların ətrafında yerləşdirmək məqsəduyğundur.

Göstərici reklam qurğusunun ikinci mütləq şərti aralarında əlaqənin yaradılmasıdır. Əgər göstərici həddən artıq yüksək yerləşmişdirsə, onda uzaqdan onun bilavasitə ticarət zalının hansı hissəsinə aid edilməsini müəyyən etmək çətindir. Hərflərin ölçüsü, rəngi, forması malın özünə nisbətən daha aktiv olmalıdır. Əks halda o, malla "sıxışdırılacaq".

Üçüncü şərt göstəricinin məna oxunuşudur. Hərflər fona münasibətdə ölçülərinin təzadı olmasının artması ilə daha yaxşı qəbul olunur. Ən böyük təzad ya hərflərin özünün, ya da onların ətrafında sahənin işıqlandırılması zamanı alınır. Bununla əlaqədar işıq verən, yaxud parlayan yazılar asan oxunur. Sonra ağ və ya sarı fonda tünd rəngli yazılar gəlir. Rəngli aktiv fonda yazılar verilən zaman hərflərin özünün ölçüsü ağ fonda qara hərflərin miqdarı ilə müqayisədə artırılır. Həcmli hərflər pis oxunur və onları üzə yerləşdirmək lazımdır.

Parlaq və işıldayan örtük bəzən lampanın işığını əks etdirir və bu zaman yazını oxumaq çətin olur. "Doğranmış" adlanan sadə hərflər böyük (baş) və dekorativ hərflərə nisbətən yaxşı oxunur. Buna görə də ilk növbədə informasiya tələb olunarsa,

onda dekorativ şriftdən istifadə olunması məsləhət görülür. Göstəricidə nə qədər az hərflərsə, o, daha yaxşı oxunur. Müşahidə olunmuşdur ki, alıcıya rəqəmsal indekslərə nisbətən malın adını göstərmək daha asandır. Adətən, adi universal mağazalarda yazıların gözəl şriftlərlə yazılmasından asılı olmayaraq, heç də həmişə dekorativliyi təmin etmək olmur. Yazıların dekorativliyinin yüksəldilməsi məqsədilə xüsusi bəzək materiallarından – üzvi şüşələrdən, müxtəlif metodlardan, penoplastlardan və s. istifadə edərək, hərflərə həcm verilir. Sözü baş hərflərin ayrılma zamanı göstəricinin şriftinin dekorativ mənası yüksəlir.

Reklam vasitəsi kimi piktoqramın vacib şərti göstərici simvolun qavranılmasının anlaşılıqlı və asan olmasıdır. Mağazanın interyerinin elementlərindən biri ticarət müəssisəsinin divarının müəyyən sahəsini daima tutan bədii panno ola bilər. Parlaq, canlı boyalarla tərtib edilmiş bədii panno mal qrupunun təyinatını qeyd edən və bununla da alıcıların diqqətini cəlb edən rəngli fon rolunu oynayır. Panno üzərində bu və ya digər malın istehsalı və istifadə edilməsi ilə əlaqədar səhnələr təsvir oluna bilər. Belə ki, çörək-bulka məmulatlarının satışını həyata keçirən şöbədə, mağazada ən üyüdənin, çörək bişirənin əməyini təsvir edən və vitrində əsas ərzaq məhsulunun həqiqi qiymətini qeyd edən panno qoyula bilər. Balıq məhsulları şöbəsində dəniz məhsullarının istehsalı fraqmentləri, uşaq oyuncaqları mağazasında uşaqların sevimli oyunlarını, oyuncaqlarını, nağıl qəhrəmanlarını, cizgi filmlərini xatırladan panno təsvir oluna bilər.

Pannonun ən geniş yayılmış üsullarından biri nəqqaşlıq və qrafik pannolardır. Nəqqaşlıq pannosu parça, şüşə və ya birbaşa divar üzərində,

qrafik panno isə karandaşla, karton üzərində və ya qalın kağız üzərində tuşla yerinə yetirilir. Panno kimi mozaik və vitraj (qarıya, pəncərəyə və s. salınan rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxış) tətbiq olunur. Reklam dekorativ panno ağacdan zərb edilmədən (metal naxışlardan), rəngli üzvi şüşədən applikasiya (qurama) metodu ilə hazırlana bilər.

Reklam pannolarında bəzən qrafik təsvirlərdən və ya iri formatlı fotoqrafiyalardan istifadə olunur. Reklam pannolarını yalnız ticarət zalının divarlarında yerləşdirmirlər, onları tavana yaxın şüşə şkaf üzərində asırlar, mağazaya giriş zamanı və ya pilləkənlərin yanında qururlar, eləcə də mağazanın pəncərə vitrinlərinin tərtib edilməsi zamanı istifadə edirlər.

Mağazada malların olması haqqında cari informasiyanı alıcılar elektrik tablosu adlanan qurğudan ala bilər. Onu ticarət zalının girişində və ya xüsusi ekspozisiya meydançasında yerləşdirirlər. Elektrik tablosu düzbucaqlı qutudur ki, onun ön divarı donuq üzvi şüşədən hazırlanır. Qutunun daxilində yazıların işıqlanması üçün lüminesent lampalar və ya közərmə lampaları qoyulur. Tablonun ön panelində tutacaqlar bərkidilir. Çox zaman bunların üzərində satışıda olan malların adları iri şriftlə göstərilir. Yeni malların siyahısını göstərməklə xüsusi işıq tablosunu qurmaq olar. Bu halda onun tərtib olunması daha parlaq və açıq xarakter daşıyır. O, üç-dörd rəngdə, məsələn, mavi, yaşıl, krem rəngində yerinə yetirilir. Belə elektrotablolar ucuz hazırlanır.

Müasir şəraitdə, əgər mağaza vasitələri imkan verirsə, böyük həcmli elektron tablolardan istifadə olunur. Müxtəlif göstəricilər şəklində istiqamətləndirici reklam alıcını yalnız ehtiyacı olan əmtəyə aparır. Sonrakı reklam funksiyalarını qiymət cədvəli yerinə yetirir, buna görə də bütün mallar onlarla təchiz edilmişdir. Qiymət cədvəli iri və aydın şriftlərlə çap olunmalıdır. Malın qiyməti onun adı kimi eyni ölçüdə yazılır.

Mal öz texniki quruluşuna görə nə qədər mürəkkəbdirsə, alıcı həmin mal haqqında informasiyaya bir o qədər çox zərurət hiss edir. Qiymət cədvəlində qiymətlə yanaşı, malın qısa xarakteristikası, xüsusi xassələri, digər mallara nisbətən üstünlükləri yerləşə bilər. Demək olar ki, həmişə bu, alıcıya müsbət təsir göstərir, həmin mala onun marağını yüksəldir.

F.M.Qarayev,
BDU-nun dosenti

Azərbaycanın incəsənət nümayəndələri "TRT AVAZ" telekanalının 10 illiyində



Martın 21-də Türkiyənin Əskişəhər şəhərində "TRT AVAZ" telekanalının fəaliyyətə başlamasının 10 illiyi və Novruz bayramı münasibətilə keçirilən təntənəli mərasimə Azərbaycanın incəsənət nümayəndələ-

rinin çıxışları alqışlarla qarşılanıb. Tədbirdə Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadənin rəhbərliyi ilə iştirak edən musiqi heyəti mərasimə özünəməxsus canlanma yaradıb.

Aygün Səmədzadənin "Sən ağlama, gözəlim" balladası, "Bismillah" və "Ey Türk" odası böyük marağa səbəb olub. Qeyd edək ki, türk dünyasının böyük şairi Əhməd Cavadın sözlərinə bəstələnmiş hər 3 əsər

simfonik orkestr, xor və solist üçün nəzərdə tutulub. Xalq artisti Teyyub Aslanovun ifasında səslənən əsərləri Əvəz Muradov (piano), əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Xəyyam Həsəni (ud) müşayiət ediblər.

Qeyd edək ki, TRT AVAZ-ın təqdimat çarxları da bəstəkar Aygün Səmədzadənin musiqisinin müşayiəti ilə təqdim olunub.

Bütün türk dünyasının sənət bayramı olan möhtəşəm konsert Azərbaycan Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə "TRT Ankara" radiosunun xoru və Əskişəhər orkestrinin birgə iştirakı ilə həyata keçirilib.

Qızıl bahalaşmaqda davam edir

ABŞ-da istiqraz faizlərinin aşağı düşməsinin durğunluq xəbərdarlığı olaraq görülməsilə qızılın qiyməti qalxır. ABŞ iqtisadiyyatının gələcək 18 ayda durğunluğa girə biləcəyi ehtimalı güclənir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp, Stephen Moore-ni Fed üzvlüyünə namizəd göstərəcəyini açıqlayıb. Moore, Fed-in Dekabr ayında faiz artırmasına "böyük səhv" demişdir. United Overseas Bank" Fed-in faiz artırması dövrünün sona çatması ilə qızılın daha çox bahalaşacağını nəzərdə tutur. Bank, qızılın unsiyasının qiymətinin 2019-cu ilin sonunda 1450 dollara yüksələcəyini gözləyir.



Çin dünyanın ən böyük təbii qaz idxalçısına çevrilib



Ötən il 90,385 milyon ton təbii qaz (həm LNG, həm də boru kəmərləri ilə idxal edilən qazın ümumi həcmi) idxal edən Çin bu göstərici ilə Yaponiyanı qabaqlayaraq, dünyada

ən böyük "mavi yanacaq" idxalçısına çevrilib. Çinin keçən il təbii qaz idxalı əvvəlki illə müqayisədə 31,9 faiz artıb. Ölkənin xarici təbii qazdan asılılığı 45 faiz olub.

Bu barədə Çinin 2018-2019-cu illər üzrə neft və qaz sahəsinə dair hesabatında qeyd olunur. Çin Neft Sənayesi Assosiasiyası ilə Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin mütəxəssislərinin birgə hazırladığı hesabatda qeyd olunur ki, ölkənin neft və qaz istehlakı ildən-ilə çoxalır. Ötən il Çində emal və istehlak edilmiş neftin hər birinin həcmi 600 milyon tonu ötüb. Bunun 460 milyon tonu idxal edilmiş neftdir. İdxal edilən neftin həcmi əvvəlki illə müqayisədə 10,9 faiz çox olub. Çin 2017-ci ildən dünyada ən çox xam neft idxal edən ölkədir.

ETİBARSIZDIR

Səmədzadə Samur Məzahir oğluna məxsus olan sürücülük vəsiqəsi itdiyi üçün etibarsız sayılın.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhəş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:

Lamiya NƏBİYEVƏ

Redaksiyanın ünvanı:

Əliyev küçəsi, 7

Redaksiya: +99412 566 09 60

Faks: +99412 514 14 27

Mühasibatlıq:

+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500